

*Gürcüstan Parlamentinin 2016-cı il 8 oktyabr tarixli seçkiləri üçün  
Etnik azlıqların sıx məskunlaşmış seçki məntəqələri*

Majoritar dairənin №	Fəaliyyət göstərən ərazi	Əsas Dairə Seçki Komissiyası	Mandatların sayı	Məntəqələrin sayı/dillər	Məntəqələrin №, Mayın 1-nə olan məlumata görə məntəqələrdə seçicilərin sayı	Seçicilərin sayı (mayın 1-nə olan məlumata görə)
<b>Kaxeti</b>						
№23	Saqareco Bələdiyyəsi	№11 Saqareco	1	13 məntəqə (gürcü-azərb.)	№23.11.38--1066, №23.11.39-sayı:1285, №23.11.40-sayı:894, №23.11.41-sayı:989, №23.11.42-sayı:1419, №23.11.43-sayı:1090, №23.11.44-sayı:1264, №23.11.45-sayı:1353, №23.11.46-sayı:1257, №23.11.47-sayı:1384, №23.11.48-sayı:1348, №23.11.49-sayı:773, №23.11.50-sayı:1015	15137
№26	Laqodexi Bələdiyyəsi və Kvareli Bələdiyyəsinin Axalsopeli, Bağlociani, Tşikani, Kutşatani, Qavazini və Mtisdzirinin yerli majoritar dairələri	№15 Laqodexi	1	7 məntəqə (gürcü-azərb.)	№26.15.18-sayı:1542, №26.15.19-sayı:1237, №26.15.20-sayı:1575, №26.15.21-sayı:1388, №26.15.22-sayı:1353, №26.15.35-sayı:881, №26.15.36-sayı:609	8585
№28	Axmeta Bələdiyyəsi və Telavi Bələdiyyəsinin Qulqula, Vardisubani, Tetrtsğlebi, İğalto, Napareuli, Ruispiri, Saniore, Pşavela, Qaracalar və Artananın yerli majoritar dairələri	№18 Axmeta	1	4 məntəqə (gürcü-azərb.)	№28.17.37-sayı:1393, №28.17.38-sayı:1427, №28.17.39-sayı:1510, №28.17.54-sayı:1485	5815
<b>Kvemo Kartli</b>						
№31	Qardabani Bələdiyyəsi Qardabani ş., Vaxtanqi, Kalinino, Lemşveniera, Nazarlı, Sartıcala, Kesalo, Norio və Candarın yerli majoritar dairələri	№21 Qardabani	1	25 məntəqə (gürcü-azərb.)	№31.21.01-sayı:1343, №31.21.02-sayı:1221, №31.21.03-sayı:1364, №31.21.04-sayı:1188, №31.21.05-sayı:1309, №31.21.06-sayı:1358, №31.21.07-sayı:1013, №31.21.08-sayı:1359, №31.21.09-sayı:1095, №31.21.21-sayı:1491, №31.21.22-sayı:667, №31.21.25-sayı:1221, №31.21.26-sayı:1385, №31.21.27-sayı:1154, №31.21.40-sayı:1703, №31.21.41-sayı:1468, №31.21.42-sayı:1416, №31.21.49-sayı:1595, №31.21.50-sayı:1622, №31.21.52-sayı:1674, №31.21.53-sayı:1498, №31.21.54-sayı:1481, №31.21.55-sayı:1061, №31.21.56-sayı:871, №31.21.62-sayı:988	32545

Majoritar dairənin №	Fəaliyyət göstərən ərazi	Əsas Dairə Seçki Komissiyası	Mandatların sayı	Məntəqələrin sayı/dillər	Məntəqələrin №, Mayın 1-nə olan məlumata görə məntəqələrdə seçicilərin sayı	Seçicilərin sayı (mayın 1-nə olan məlumata görə)
№35 №36	Marneuli Bələdiyyəsinin Alqeti, Qasımlı, Sadaxlı, Kəpənəkçi, Kürdlər, Qaçğan və Qulların yerli majoritar dairələri; Marneuli Bələdiyyəsi Marneuli ş., Qızılhacılı, Tamarisi, Tsereteli, Dəmyə-Görraxı, Şulaver, Şaumyan, Tserakv, Xocorna, Ağkörpü və Opretinin yerli majoritar dairələri	№22 Marneuli	2	72 məntəqə (gürcü-azərb.)	№36.22.01-sayı:1462, №36.22.02-sayı:1401, №36.22.03-sayı:1301, №36.22.04-sayı:1236, №36.22.05-sayı:1343, №36.22.06-sayı:979, №36.22.07-sayı:1224, №35.22.10-sayı:1522, №35.22.11-sayı:1552, №35.22.12-sayı:1207, №35.22.13-sayı:1617, №35.22.14-sayı:1467, №35.22.15-sayı:1407, №36.22.18-sayı:1559, №36.22.19-sayı:711, №35.22.22-sayı:1148, №35.22.23-sayı:1228, №35.22.24-sayı:743, №35.22.25-sayı:1158, №35.22.29-sayı:1502, №35.22.30-sayı:1402, №35.22.31-sayı:1503, №35.22.32-sayı:1553, №35.22.33-sayı:522, №35.22.34-sayı:1030, №35.22.35-sayı:1184, №35.22.36-sayı:1233, №35.22.37-sayı:1494, №35.22.38-sayı:1162, №35.22.39-sayı:939, №35.22.40-sayı:1320, №35.22.41-sayı:1515, №35.22.42-sayı:1299, №35.22.43-sayı:1223, №35.22.44-sayı:1437, №35.22.45-sayı:353, №35.22.46-sayı:961, №35.22.47-sayı:1044, №36.22.48-sayı:1436, №36.22.49-sayı:1493, №36.22.50-sayı:1452, №35.22.51-sayı:995, №35.22.52-sayı:1231, №35.22.53-sayı:1028, №36.22.55-sayı:1534, №36.22.56-sayı:1320, №36.22.57-sayı:942, №36.22.58-sayı:1403, №36.22.59-sayı:1179, №36.22.64-sayı:937, №36.22.65-sayı:1643, №36.22.66-sayı:1425, №36.22.67-sayı:1270, №36.22.68-sayı:1029, №36.22.69-sayı:1411, №35.22.72-sayı:1259, №35.22.73-sayı:833, №36.22.74-sayı:572, №36.22.75-sayı:500, №35.22.76-sayı:1187, №35.22.77-sayı:1056, №35.22.79-sayı:1524, №35.22.80-sayı:819, №35.22.81-sayı:1059, №35.22.82-sayı:1196, №36.22.83-sayı:1220, №36.22.84-sayı:947, №36.22.85-sayı:1059, №36.22.86-sayı:700, №35.22.88-sayı:1226, №36.22.89-sayı:941, №35.22.90-sayı:813	85580
				8 məntəqə (gürcü-ermə.)	№36.22.08-sayı:840, №36.22.16-sayı:518, №36.22.17-sayı:202, №36.22.20-sayı:262, №35.22.54-sayı:874, №36.22.61-sayı:621, №36.22.63-sayı:182, №36.22.71-sayı:1101	4600
				4 məntəqə (gürcü-ermə.-azərb.)	№36.22.09-sayı:1160, №36.22.28-sayı:325, №36.22.62-sayı:554, №36.22.78-sayı:1271	3310

Majoritar dairənin №	Fəaliyyət göstərən ərazi	Əsas Dairə Seçki Komissiyası	Mandatların sayı	Məntəqələrin sayı/dillər	Məntəqələrin №, Mayın 1-nə olan məlumatla görə məntəqələrdə seçicilərin sayı	Seçicilərin sayı (mayın 1-nə olan məlumatla görə)
№33	Bolnisi Bələdiyyəsi, (Kazretinin yerli majoritar dairəsindən başqa)	№23 Bolnisi	1	42 məntəqə (gürcü-azərb.)	№33.23.09-sayı:715, №33.23.10-sayı:864, №33.23.15-sayı:816, №33.23.16-sayı:205, №33.23.17-sayı:554, №33.23.18-sayı:710, №33.23.19-sayı:123, №33.23.20-sayı:1365, №33.23.21-sayı:578, №33.23.23-sayı:444, №33.23.24-sayı:312, №33.23.25-sayı:250, №33.23.26-sayı:1353, №33.23.27-sayı:1311, №33.23.28-sayı:263, №33.23.29-sayı:329, №33.23.30-sayı:1045, №33.23.31-sayı:925, №33.23.32-sayı:615, №33.23.33-sayı:773, №33.23.34-sayı:1414, №33.23.35-sayı:1231, №33.23.36-sayı:1184, №33.23.37-sayı:639, №33.23.38-sayı:1095, №33.23.39-sayı:177, №33.23.40-sayı:1219, №33.23.42-sayı:464, №33.23.45-sayı:469, №33.23.46-sayı:496, №33.23.47-sayı:1400, №33.23.48-sayı:1345, №33.23.49-sayı:1347, №33.23.50-sayı:1331, №33.23.51-sayı:1360, №33.23.53-sayı:1823, №33.23.54-sayı:1065, №33.23.55-sayı:1289, №33.23.56-sayı:1403, №33.23.59-sayı:692, №33.23.60-sayı:1091, №33.23.62-sayı:1080	37164
				2 məntəqə (gürcü-ermə.)	№33.23.22-sayı:1424, №33.23.58-sayı:294	1718
№34	Tsalka və Dmanisi Bələdiyyələri və Bolnisi Bələdiyyəsi Kazretinin yerli majoritar dairəsi	№24 Dmanisi	1	32 məntəqə (gürcü-azərb.)	№34.24.03-sayı:598, №34.24.04-sayı:1364, №34.24.05-sayı:702, №34.24.06-sayı:103, №34.24.07-sayı:527, №34.24.10-sayı:447, №34.24.14-sayı:286, №34.24.15-sayı:212, №34.24.19-sayı:426, №34.24.20-sayı:418, №34.24.21-sayı:346, №34.24.22-sayı:1080, №34.24.23-sayı:91, №34.24.24-sayı:695, №34.24.25-sayı:298, №34.24.26-sayı:376, №34.24.28-sayı:414, №34.24.29-sayı:658, №34.24.30-sayı:147, №34.24.31-sayı:303, №34.24.36-sayı:252, №34.24.37-sayı:244, №34.24.38-sayı:479, №34.24.39-sayı:672, №34.24.40-sayı:178, №34.24.42-sayı:258, №34.24.43-sayı:1045, №34.24.44-sayı:281, №34.24.45-sayı:301, №34.24.46-sayı:477, №34.24.47-sayı:351, №34.24.50-sayı:807	14836
				3 məntəqə (gürcü-azərb.)	№34.25.20-sayı:671, №34.25.21-sayı:259, №34.25.22-sayı:327	1257
		№25 Tsalka (köməkçi)		13 məntəqə (gürcü-ermə.)	№34.25.10-sayı:252, №34.25.25-sayı:496, №34.25.27-sayı:834, №34.25.28-sayı:346, №34.25.31-sayı:496, №34.25.34-sayı:1034, №34.25.35-sayı:461, №34.25.36-sayı:304, №34.25.39-sayı:884, №34.25.42-sayı:478, №34.25.43-sayı:296, №34.25.44-sayı:60, №34.25.45-sayı:296	6237
№32	Tetrtskaro Bələdiyyəsi və Qardabani Bələdiyyəsinin Kumisi, Teleti, Axali Samqori, Qamarjveba, Ağtəhlə,	№26 Tetrtskaro	1	9 məntəqə (gürcü-azərb.)	№32.26.23-sayı:795, №32.26.31-sayı:144, №32.21.10-sayı:1208, №32.21.11-sayı:1271, №32.21.12-sayı:724, №32.21.58-sayı:1601, №32.21.59-sayı:1763, №32.21.60-sayı:887, №32.21.61-sayı:1049	9442

Majoritar dairənin №	Fəaliyyət göstərən ərazi	Əsas Dairə Seçki Komissiyası	Mandatların sayı	Məntəqələrin sayı/dillər	Məntəqələrin №, Mayın 1-nə olan məlumatla görə məntəqələrdə seçicilərin sayı	Seçicilərin sayı (mayın 1-nə olan məlumatla görə)
	Qaratəhlə, Qaracalar və Axalsopelinin yerli majoritar dairələri			3 məntəqə (gürcü-ermə.)	№32.26.25-sayı:90, №32.26.27-sayı:359, №32.26.28-sayı:126	575
<b>Satsxe Cavaxeti</b>						
№44	Axalsixe ş., Axalsixe və Adigen Bələdiyyələri	№37 Axaltsixe	1	8 məntəqə (gürcü-ermə.)	№44.37.17-sayı:1015, №44.37.18-sayı:1115, №44.37.19-sayı:441, №44.37.21-sayı:1119, №44.37.24-sayı:834, №44.37.25-sayı:574, №44.37.26-sayı:438, №44.37.27-sayı:1205	6741
№46	Ninotsminda Bələdiyyəsi və Axalkalaki Bələdiyyəsi, Azavreti, Koçio, Ptena, Baraleti və Çunçxanın yerli maloritar dairələrindən başqa	№40 Axalkalaki	1	48 məntəqə (gürcü-ermə.)	№46.40.01-sayı:1488, №46.40.02-sayı:1432, №46.40.03-sayı:1262, №46.40.04-sayı:781, №46.40.09-sayı:614, №46.40.10-sayı:467, №46.40.11-sayı:345, №46.40.12-sayı:699, №46.40.13-sayı:650, №46.40.14-sayı:458, №46.40.15-sayı:412, №46.40.16-sayı:153, №46.40.24-sayı:648, №46.40.25-sayı:1344, №46.40.26-sayı:448, №46.40.27-sayı:303, №46.40.28-sayı:395, №46.40.29-sayı:427, №46.40.30-sayı:428, №46.40.31-sayı:769, №46.40.32-sayı:577, №46.40.33-sayı:120, №46.40.34-sayı:1169, №46.40.35-sayı:989, №46.40.36-sayı:410, №46.40.37-sayı:765, №46.40.38-sayı:127, №46.40.39-sayı:68, №46.40.40-sayı:616, №46.40.41-sayı:54, №46.40.49-sayı:818, №46.40.50-sayı:302, №46.40.52-sayı:142, №46.40.55-sayı:640, №46.40.56-sayı:647, №46.40.57-sayı:125, №46.40.58-sayı:90, №46.40.59-sayı:756, №46.40.61-sayı:384, №46.40.62-sayı:1051, №46.40.63-sayı:554, №46.40.64-sayı:681, №46.40.65-sayı:387, №46.40.66-sayı:604, №46.40.67-sayı:1006, №46.40.68-sayı:1247, №46.40.69-sayı:693, №46.40.70-sayı:858	29403
№46	Ninotsminda Bələdiyyəsi və Axalkalaki Bələdiyyəsi, Azavreti, Koçio, Ptena, Baraleti və Çunçxanın yerli maloritar dairələrindən başqa	№41 Ninotsminda (köməkçi)			36 məntəqə (gürcü-ermə.)	№46.41.01-sayı:1384, №46.41.02-sayı:1600, №46.41.03-sayı:1309, №46.41.04-sayı:1566, №46.41.05-sayı:972, №46.41.06-sayı:61, №46.41.07-sayı:818, №46.41.08-sayı:419, №46.41.09-sayı:922, №46.41.10-sayı:402, №46.41.11-sayı:482, №46.41.12-sayı:632, №46.41.13-sayı:126, №46.41.14-sayı:318, №46.41.15-sayı:56, №46.41.16-sayı:206, №46.41.17-sayı:104, №46.41.18-sayı:1101, №46.41.19-sayı:465, №46.41.20-sayı:211, №46.41.21-sayı:800, №46.41.22-sayı:377, №46.41.23-sayı:229, №46.41.24-sayı:238, №46.41.25-sayı:1331, №46.41.26-sayı:723, №46.41.27-sayı:563, №46.41.28-sayı:353, №46.41.29-sayı:146, №46.41.30-sayı:219, №46.41.31-sayı:55, №46.41.32-sayı:1227, №46.41.33-sayı:57, №46.41.34-sayı:733, №46.41.35-sayı:720, №46.41.36-sayı:77

Majoritar dairənin №	Fəaliyyət göstərən ərazi	Əsas Dairə Seçki Komissiyası	Mandatların sayı	Məntəqələrin sayı/dillər	Məntəqələrin №, Mayın 1-nə olan məlumata görə məntəqələrdə seçicilərin sayı	Seçicilərin sayı (mayın 1-nə olan məlumata görə)
№45	Borcomi bələdiyyəsi, Aspindza Bələdiyyəsi və Axalkalaki Bələdiyyəsinin Azavreti, Koçio, Pteni, Baraleti və Çunçxanın yerli majoritar dairələri	№36 Borcomi	1	15 məntəqə (gürcü-ermə.)	№45.40.05-sayı:962, №45.40.06-sayı:436, №45.40.07-sayı:415, №45.40.08-sayı:290, №45.40.17-sayı:672, №45.40.18-sayı:829, №45.40.19-sayı:704, №45.40.20-sayı:306, №45.40.21-sayı:266, №45.40.43-sayı:374, №45.40.44-sayı:449, №45.40.45-sayı:400, №45.40.46-sayı:727, №45.40.47-sayı:168, №45.40.48-sayı:103	7101